



sutkalq hbs aparan teatral dialoq 1000

Pandemiya gnlrind 50-y yaxn ictimai-siyasi fala mxtlif mddt inzibati hbs czas verilib

Arannews-Meydan.tv: “ciddi islahat” dalasnda Prezident Administrasiyasnda komanda gncldirildi. Bu “gnclm” Ramiz Mehdiyevl li Hsnovun PA-dan uzaqladrlmasyla ba tutdu. Buna qdr bir sra addmlar atlmd. 21 fevral 2017-ci ild I vitse-prezident tyinatndan sonra Mehriban liyevann tezlikl hakimiyytin n yüksk postuna gtirilcyi il bal illrdir dolaan söz-söhbtlrin gerçy çevrilcyn kimsd übh qalmamad. Bu tyinatn 2018-ci ilin sonunda keçirilck prezident seçkisin birbaa dxli olduunu deynlr d vard. Ancaq Azrbaycan kimi .ölkird proseslr n proqnozlara. n d mntiq cavab verir ndi hakimiyytd sas söz sahibinin Paayevlr olduu deyils d, görünür, bu, heç d bel deyil, çünki 21 fevral srncam, sadc, tyinatdan o yana keçmdi v “Naxçvan klan” öz hökmranln qoruyub saxlad. 2018-ci ild prezident seçkisi oktyabrda yox, vaxtndan qabaq, yni növbdnkna keçirilndn sonra situasiya dyidi, Iham liyev dümdiysi .kürsüy yenidn mandat ald

Bu seçkini hakimiyyt islahat kimi qlm verdi. Üstlik, bzi yerdyimlr, bzi icra baçlarna qar qara maskallarn keçirdiyi mliyyatlar da islahatn adna yazld. Ancaq keçn zaman, görüln ilr, tyinatlar bunun islahatdan xeyli uzaq olduu görüntüsünü yaradr. Bununla yetrlnmyib növbdnkna parlament seçkisin getdilr v onu da islahat kimi qlm verdilr. Hmin parlament bu gün xalqn ziyanna olan, dolanq çtinliyi çkn halini crimlrl “din-imana” gtirmk niyytli bütün sndlr möhürünü vurur.

Fazil Mustafa tarix kitablarna dück söz deyir: “ndiki parlament keyfiyytin gör Azrbaycan tarixind n güclü ...:parlamentlrdn biridir&rdquo

Vaxtsz gln qonaq kimi ortaya çxan koronavirus da sanki hakimiyytin iin yarayb. Bu ilin martnda Novruz tbrikind Iham liyev sl niyytini ortaya qoyub: “...n vaxtsa fövqlad vziyyt d elan oluna bilr. Bel olan halda, bu beinci kolonun nümayndlrinin tcrid edilmsi artq tarixi zrurt olacaq.

Azrbaycan xalq onlar tarixin zibilxanasna çoxdan atbdr. Orada onlar artq 30 il yaxndr ki, çürüyürler. Amma biz imkan ver bilmrik ki, anti-Azrbaycan qüvvlr, beinci kolon, milli satqnlar bu vziyytdn istifad .:edib hanssa txribat törtsinlr. Hr ks bunu bilsin&rdquo

Bundan qabaq müxaliftl dialoqdan danan Prezident bu dialoqu ixtisasca filoloq, sntünaslq üzr elmlr doktoru, 1993-cü ildn 2018-ci il qdr mdniyyt nazirinin müavini postunu tutan, bütün faliyyti tetrla bal olan birin taprd - PA Siyasi partiyalar v qanunvericilik hakimiyyti il laqlr öbsin müdir tyin etmkl. Siyasi proseslrl yaxndan-uzaqdan laqsi olmayan birinin rhbrliyil aparlan dialoqun nticsi göz önünndir. Bu dialoq TV-nin “Ortaq mxrc” veriliin bnzyir, yni Azr Hsrt, Bhruz Quliyev, Vüqar Rhimzad v Aydn Quliyevi bir masa trafnda oturdub “ortaq mxrc” gtirmk kimidir. Fzail Aamal, Fazil Mustafa, Tahir

Krimli, Qüdrt Hsnquliyev, Frc Quliyev v bir çox baqa partiya sdrIriyl onsuz da illrdir “dialoq” dasz, hr seçkid mandat verirsiz. Onlarla yenidn dialoqa n ehtiyac var? Dialoq düünclrini böümdiklrinizl, rqib saydqlarnzla ola bilr. Bu tip dialoqa rqiblrin qatlmamas anlalandr, ancaq o imtinalardan sonra da yuxardak sitat gündm gldi. “30 ildir çürümyn” müxalifti virus dalasnda tcrid etmyi qarya mqsd qoymaqla, hm d uyun .qurumlara mesai vollamaqla Pandemiya günlrind “dümn dyirmanna su tökn” 50-y yaxn xs müxtlif müddt inzibati hbs czas verilib, bzilri lap iki df bu czan alb, llrind SMS icazsi ola-ola. Onlardan bzilrins cinayt ii açlb. Sonuncu hbslr iyunun 27-d olub, 3 falg hr birin 10 sutka verilib. Bununla pandemiya günlrind inzibat hbs atlan siyasi fallara veriln cza ümumiliikd 1000 sutkan keçib, hllik. Onlarn çoxu AXCP üzvlridir. Partiyann sdris internetdn mhrum edilib. Bzn telefonlar bel hat .dairsind olmur ...Arada seti açn, blk, dialoqa gln oldu